




AZƏRBAYCAN RESPUBLİKASI  
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ  
MƏDƏNİYYƏTŞÜNASLIQ ÜZRƏ ELMİ-METODİK MƏRKƏZ

MÜASİR  
MƏDƏNİYYƏTŞÜNASLIQ  
ELMİ, METODİK, PUBLİSİSTİK JURNAL

№ 1(9) 2012





AZƏRBAYCAN RESPUBLİKASI  
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ  
MƏDƏNİYYƏTŞÜNASLIQ ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ

MÜASİR  
MƏDƏNİYYƏTŞÜNASLIQ  
*(elmi, metodiki, publisistik jurnal)*

№1 (9) 2012

M.F.Axundov adına  
Azerbaycan Milli  
Kinokanasi

Bakı - 2012

## ZİYADXAN ƏLİYEV

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertanti  
ziyadxan-aliyev@mail.ru

### XALQ RƏSSAMI SƏTTAR BƏHLULZADƏNİN YARADICILIĞINDA SƏNƏTKARLIQ MƏSƏLƏLƏRİ

**Açar sözlər:** rəssam, Səttar Bəhlulzadə, poetik reallıq, sənətkarlıq

Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin milli təsviri sənətimizə verdiyi bənzərsiz bədii töhfəni, həm onun özünəməxsus yaradıcılıq dəst-xəttinə malik olmasını dəyərləndirərkən onun əsərlərinin daşıdığı bədii-estetik və fəlsəfi məziyyətlərlə yanaşı, həm də görkəmli sənətkarın demək olar ki, hər bir tablosunda nümayiş etdirdiyi sənətkarlığın nəzərə alınması çox önemlidir. Belə ki, rəssamın bütün yaradıcılığı boyu dəfələrlə dəyişən dəst-xəttində və bununla bərabər həm də gerçəkliliyə öz fərqli və bənzərsiz baxışının mövcudluğunu nümayiş etdirməsində bu sənətkarlıq kifayət qədər görünəndir. Rəssam bu fərqli və fərdi yaradıcılıq məziyyətini əsərlərinin kompozisiya həllində, motivlərə baxış nöqtələrinin tapılmasında, rəng çalarının seçilməsində və bədii şəhri gerçəkləşdirən yaxın manerasının dəyişilməsində nümayiş etdirmişdir. Odur ki, tamaşaçı rəssamin çoxsaylı əsərlərinə hopmuş poetik – romantik ruhun, fəlsəfi yozumun, doğma təbiətin özündən qaynaqlanan bu qeyri – adı baxış nöqtələrinin, sayagəlməz rəng çalarlarının insanı üşəndirən, heyrətə gətirən bədii görüntüsü önündə istər-istəməz “Belə necə görmək və duymaq olar? Bu ki, lap əfsanədir, nağıldır!” sözlərini dilə gətirməli olur.

Doğrudan da Səttar bu əsərlərində rənglərdən elə bir qövsü – qüzəh yarada bilmədir ki, burada təbiətin ağrı işığından “boylanın” sevgini də, kədərdən azad olmaq istəyini də, kamilllik həsrətini də, onun gözlənilməz duyğular aşlayan nurunu da görmək mümkündür. Ona görə ki, görünənlər rənglərin mexaniki kətana ötürülməsi yox, ilhamlı bir ruhun özünü ifadəsidir. Odur ki, belə rənglər dünyası ilə təmasda insan təmizlənir, paklaşır, ruhlanır...

“Sənət aləmində hökm sürmüş və sürməkdə olan heç bir cərəyanı xoşlamıram. Mənim üçün ən yaxşı cərəyan, sənətkar qəlbinin səsidi” (1, 191) sözlərini dilə gətirməkdən usanmayan Səttar Bəhlulzadə bütün yaradıcılığı boyu Azərbaycan rəngkarlığında ən çox dəst – xəttini dəyişdirən, ancaq bununla özünə bənzəyən yeganə rəssam oldu, desək, yanılmarıq...

Həm ilk, həm də sonrakı illərdə yaratdığı bütün əsərlərdə biz təbiəti Səttar ruhuna uyğun görüürük. Bu mənada bəzilərinin diletantcasına onun yaradıcılığını, dəst – xəttini hansısa Qərbdəngəlmə sənət “izm”lərilə əlaqələndirmək, kimlərəsə bənzətmək Səttar sənətkarlığını dərk etməyənlərin heç bir əsası olmayan fikirləridir. Belə ki, Səttar sənəti, sirlə və nəhayətsiz sənət dünyasını dərk eləyəndən üzünü Qərbə yox, Şərqə tutub, onun çoxçalarlı mənəviyyat məkanından bəhrələnib... Əslində isə bütün sənət adamlarının “sosialist realizmi” prinsipinə tapınmağa məhkum olduqları sovet məkanında Səttar yaradıcılığının ilk illərindən açıq – aşkar ənənəvi axına qarşı gedərək öz dünyasını yaratmaqdı idi. Məlum təbiət motivləri ona ilhamlanmaq üçün gərəkdi, əslində isə o, gördükлərin-dən Səttar dünyasını, “yeni poetik reallığı” yaradırdı. Özü bunu realizm adlandırırdı və deyirdi: “Mənim üçün realizm təxəyyülün sərbəstliyi, kətan üzərində öz yaştılarının ömrünü uzatmaq bacarığıdır. Ən başlıcası həyat həqiqətini istənilən təsvir vasitəsi ilə ifadə etməkdir” (2). Səttar Bəhlulzadənin “realizmi” doğrudan da sənətkar təxəyyülünün sərbəstliyi ilə yanaşı, həm də onun nəhayətsizliyini nümayiş etdirmək vasitəsi idi...

Rəssamin kətan üzərində gerçəkləşdiriyi şaşırıcı ifadə vasitələri əslində xalqının xarakterinin bədii əksi olmaqla yanaşı, həm də zamanın ruhu ilə səsləşən, bir çox hallarda isə onu qabaqlayan bədii şərhin görüntüləridir. Onun bənzərsiz və nəhayətsiz rəngkarlıq təxəyyülü kifayət qədər tutumlu olan məlum ifadə məcmusunun çərçivəsini genişləndirməyə, özündə dünənlə bu günün sintezini yaşıdan özünəməxsus “Səttar sistemi”ni yaratmağa imkan verdi...

Səttar sənətdə elədiklərinin dərhal qəbul edilməyəcəyindən, kimlərinsə xoşuna gəlməyəcəyindən də narahat deyildi. Onun belələrinə yönəli “Səttar əgər millətinin göy satanının başa düşməsi

üçün çəksəydi, onu Biləcəridən o yanda heç kəs tanımadı” deyimində dahiyanə dərəcədə haqlı olduğunu çox qısa zaman kəsiyi də təsdiqlədi. Bu gün onun bir vaxtlar söylədiyi “Məni 20 ildən sonra başa düşəcəklər” sözlərinin həqiqətə çevriləməsi də artıq danılmazdır...

Əgər onun dəst – xəttinin duyulası evolyusiyasının - dəyişkənliyinin tarixçəsini izləməli olsaq, öncə gözümüz önungə onun klassik tonlarda – ovqatda təqdim etdiyi fiqurlu kompozisiyalar, sonra onu bütün mənalarda yeniləşdirən və yaradıcılıq yolunu müəyyənləşdirən lirik ovqatlı mənzərlər, ən nəhayət, rəssamin müdrik və filosof varlığını təqdim edən nağıl – kompozisiyalar gəlir. Bu təbii yeniləşmənin ən ənəmlı məziyyəti bütün bu dövrlərdə, bu cür çox fərqli bədii şərhlərdə rəssamin duyulası dərəcədə təravətli və özünəməxsus görünməsidir...

Bütünlükdə Səttar firçasının sehrini ifadə edən, bəzən də mübahisə və mühakiməyə səbəb olan yaxın dəyişkənliyi, ildən – ilə bir – birini əvəz edərək yumşaq – real, akvarelsayağı – ləkonik, sərt – ekspressiv görkəm alması yalnız və yalnız Azərbaycan torpağını hissi dərkin görüntüsüdür. Obrazlı dillə desək, bənzərsiz Səttar yaxıları formaca ana torpağın canındakı gözəllik işaretlarının nəhayətsiz izinin bədii biçimdə təkrarıdır...

Rəssam 34 illik yaradıcılığının ilk 15 ilində başlıca olaraq təhsil illərində qazandığı bədii – texniki vərdişləri təhlil edib özünükünləşdirməyə çalışıb. Onun 1953 – cü ildə çəkilən və ənənəviləşən bədii dəyərlərə bir qədər lirik – poetik ruh qatılmış münasibətini “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol” və “Qudyalçay” adlı mənzərlərində görmək mümkündür...

Cəmi bir ildən sonra rəssam rəngarəng təbiət motivlərini hələ ki, onu qane edən üfüqi – panoram şəkilli kompozisiyalarda görüntüyə gətirməkdə davam etsə də, onun ayrı – ayrı detalları gerçəkləşdirən yaxıları əvvəlki görkəmini qismən də olsa dəyişib və incə - yumşaq keçidlər toplusuna bir qədər ekspressiv təəssürat yaranan bölünmüş yaxılar əlavə olunub. Rəssamın 1954-1959-cu illərdə çəkdiyi “Qızıl payız”, “Bahar nəğməsi”, “Yaşıl xalı”, “Bağlar arasında”, “Cıdır düzü”, “Əmsar bağlarında” və “Doğma düzənlər” tablolarında bu dəyişikliyi görmək mümkündür..

1960-cı illəri rəssamın yaradıcılığında çox ənəmlı mərhələ hesab etmək olar. Məhz həmin illərdə rəssamın bədii ifadə vasitələri və yaxı manerası daha da sərbəstləşir, bir çox hallarda miniatürdən gəlmə ləkonik görkəm alır. Həm də onun palitrasındaki rənglərin ifadə gücünə münasibətini dəyişdirir. Yaradıcılığının lap əvvəllərindən naturanın əsiri olmadığını sərgiləyən rəssam məhz rənglərin öncə ümumiləşdirilmiş ləkonik – şərti, daha sonra isə duyulası şuxluğunun daha ekspressiv yaxın vəhdəti ilə özünün ilgima bənzər şah əsərlərini yaratmağa nail olur. “Xəzərdə axşam”, “Xəzər gözəli”, “Torpaq, su, güləş və əmək”, “Bozdağın ətəklərində”, “Gülüstan”, “Kəpəzin göz yaşları”, “Torpağın arzusu”, “Şahnabad”, “Bazardüzü”, “Oyanış”, “Azərbaycan nağılı” və “Laza kəndinin şəlalərlə” tablolarını bu mənada rəssamın kolorit ustalığını, təsir gücünə görə bir araya gətirilməsi ağlasıgınzın görünən rəngləri məqsədli şəkildə ovqat daşıyıcılığını yönəldə bilməsini əlçatmaz Səttar Bəhlulzadə ustalığının əyani görüntüsü hesab etmək olar...

Rəssamın özünün ciddi xəstəliyi ilə müşayiət olunan son – yetmişinci illər yaradıcılığı qəribə də olsa həm məhsuldarlığı, həm də gerçəkliyin bölünmüş yaxılar məcmusu ilə emosional bədii şərhi daha qabarıq və düşündürүүçü şəkil alır. Zahirən “yaxı oyunları”nın gözlənilməz təqdimatını xatırladan belə rəng örtüyündən “boylanan” və Azərbaycan incəsənətinin uzaq və yaxın zəngin bədii ənənələri ilə anim yaranan müasir və milli ovqatlı harmoniyanın əldə olunması, heç şübhəsiz, Səttar Bəhlulzadənin dünyamızı hamidan fərqli görə, duya və ifadə edə bilməsinin təcəssümüdür. “Şamaxı dağları”, “Mavi nağıl”, “Çəncə gölü”, “Analar yanar, ağlar”, “Naxçıvanda payız”, “Şamaxı üzümlükləri”, “Abşeron natürmortu”, “Qırmızı mənzərə” və “Batabat” tabloları onun milli bədii irsə yaradıcı münasibətini, qədim ənənələri müasir biçimdə təfsiretmə istedadını sərgiləyir...

Rəssamın yaratdıqlarının müqabilində onu mübaliğəsiz olaraq təbiətə yeni baxışların fanatiki də adlandırmaq olar. Bu baxışlar ona Azərbaycan torpağının ümumiləşdirilmiş obrazını yaratmağa imkan verdi. Odur ki, çox vaxt kompozisiyaya daxil edəcəyi detalları da əsərin strukturuna, həm də arzularına uyğun biçimə, həcmə, ölçüyü və rəngə salıb. Çünkü özünün dili ilə desək, Azərbaycan torpağını tanımaq üçün yox, tanıtmaq üçün çəkirdi...

Səttar Bəhlulzadənin bir tabloda bir neçə janrı uğurla birləşdirməsi də onun sənətkarlığının təsdiqidir. “Qum üzərində payız natürmortu”, “Mərdəkan bağlarında”, “Piti”, “Abşeron bəzəkləri” və digər tablolarda buna şahidlik etmək mümkündür. “Rəssam özünün iriölçülü məşhur “Azərbay-

can nağılı” əsərində isə üç – tematik tablo, natürmort və mənzərə janlarını bir araya gətirib. Bu əsər xalqımızın həmişə içində yaşatdığı, ancaq zaman – zaman təpkiyə məruz qalan Novruz bayramı arzularının bədii obrazıdır. Kimlərəsə belə bir tablonun bu gün işlənməsi adı görünə bilər, kommunist rejimi dövründə isə mövcud ideologiyaya qarşı bu əsl sənətkar etirazı idi...

Səttarin rəngləri elə bil nağıllar dünyasından baş alıb gəlib. Onun ovsunlayıcı rəngləri təkcə təbiətin yox, həm də ruhunun təcəssümü idi. Ruh ideal olduğu kimi, onun gücü ilə yaranan Səttar mənzərələri də ideal və inandırıcı, həm də düşündürücüdür...

Onun sənətkar qüdrəti sayəsində bizim gördüyüümüz, bəzən də bizim duya bilmədiyimiz “bakinə” boyaların qarışığından təkrarolunmaz rəng çalarları yaranıb. Ömrünün müxtəlif illərində yaratdığı əsərlərdə rəng qanunlarının yeni imkanlarını üzə çıxarması və təsdiqləməsi isə sənətkarın böyük nailiyyətidir. Bəyaz kətan üzərində təkcə ağ rənglə orijinallığı ilə seçilən, dərin emosional təsir gücünə malik olan mənzərə yaratmaq sənət hünəri, fərdi sənətkarlığın və istedadın ifadəsi deyilmi? Rəssamin “Tanrıyla söhbət”, “Şahnabad”, “Quba”, “Şamaxı dağları” və digər əsərlərində bunu müşahidə etmək mümkündür...

Cəmi üç – ağ, mavi və göy rənglərin qovuşağı ilə çoxsaylı çalarlar əldə etməyə nail olan rəssam “Xəzər gözəli” tablosunda əsl sənət möcüzəsi yaradıb desək, yanılmarıq. Onun “Oyanış”, “Mavi əfsanə”, “Mavi qayalar” və “Nəğməli dağlar” tablolarında da təbiətin maviliyə bələnmiş ecazkar mənzərəsi ilə qarşılaşırıq...

Onun “Sarı mənzərə”, “Səhər”, “Qırmızı mənzərə” və digər əsərlərində də ayrı-ayrı rənglərin ovqatyaradıcı gücünə tapınmaqla təsireddi əsər yaratmaq istedadı qabarıq duyulur...

Rəssamin günün müxtəlif anlarını, təbiətin ayrı – ayrı çağlarını əks etdirən və əsasən də yaradıcılığının 1960-70-ci illəri əhatə edən mənzərələrində, eləcə də insan təsvirlərində və naturemortlarda kölgəsizlik hökm sürür. Çağdaş sənət məkanı üçün gözlənilməz və yeni olan bu bədii məzziyyətin bilavasitə milli miniatür sənətindən qaynaqlandığını vurgulamaqla demək lazımdır ki, Səttar da sələfləri kimi ruhi perspektivini dünyaya optik baxışdan üstün tutmaqla, kölgədə şər qüvvələrin mövcudluğuna inandığı üçün əsərlərinin rəng həllində işiq – kölgədən imtina etməklə onların duyulası təsirliliyini əldə etmişdir...

Səttar dühəsinin bənzərsizliyini və yüksək sənətkarlığını ilk növbədə onun hamının gözündə adıləşən motivlərə insani duyğulandıracaq görüntü verə bilməsi, onları yaddaqlan rəng ovqatında təqdim etməsi təsdiqləyir. Sovet dönməmində hamının müraciət etdiyi, çoxlarının da çəkməkdən bezdiyi mövzularda Səttar da kifayət qədər əsərlər işləyib. Ancaq necə işləyib, necə yaradıb? Məgər onun meyvə bağlarını təsvir edən “Bahar nəğməsi” və “Yaşıl xalı”sı, pambıq tarlalarını görüntüsə gətirdiyi “Bozdağın ətəklərində” və “Torpaq, su, günəş və əmək” tablolarını, üzümlükləri əks etdirən “Novxanı bağlarında” və “Şamaxı üzümlükləri” lövhələrini ifrat realist üslubda təqdim olunan işlərlə müqayisə etmək olarmı? Əlbəttə ki, yox! Çünkü, bu əsərlərdə Səttar gerçəkliyi bilavasitə iç dünyasından keçirib, ona ruhi hal qatlığından onlar cəlbedici və duyğulandırıcıdır. Bütün bunları isə, heç şübhəsiz, ilk növbədə rəssamin həm bu, həm də digər əsərlərində nümayiş etdirdiyi yüksək sənətkarlıq şərtləndirmişdir...

## ƏDƏBİYYAT

1. Əliyev Z. Sənətin Məcnunu. Bakı, Aspoliqraf, 2009, 392 s.
2. Бахгутзаде С. «Учимся друг у друга». «Творчество», 1972, №1
3. Abdulla Azər. Qapıları bir-bir döydüm. Bakı, Nurlar, 2001, 93 s.
4. Göyüşov N. Təsəvvüf anamları və dərvishlik rəmzləri. Bakı, Tural-Ə, 2001, 240 s.
5. Rəhimli İ. Səttar dünyası. Bakı, İşləq, 1990, 170 s.
6. “Qobustan” jurnalı, 1970, № 3.

## **ЗИЯДХАН АЛИЕВ**

### **ВОПРОСЫ МАСТЕРСТВА В ТВОРЧЕСТВЕ НАРОДНОГО ХУДОЖНИКА САТТАРА БАХЛУЛЗАДЕ**

#### **РЕЗЮМЕ**

**Ключевые слова:** художник, Саттар Бахлулзаде, поэтическая реальность, мастерство

Высоко оценивая оригинальные работы народного художника Азербайджана Саттара Бахлулзаде, и его собственный стиль, необходимо учитывать художественно-эстетические и философские достоинства его произведений и артистизм, что было продемонстрировано в каждой картине великого художника.

**ZIYADKHAN ALIYEV**

### **ARTISTIC ISSUES IN THE WORKS BY SATTAR BAHLULZADEH THE PEOPLE'S ARTIST**

#### **SUMMARY**

**Key words:** artist, Sattar Bahlulzadeh, poetic reality, artistism

While appreciating as well as the original works by Sattar Bahlulzadeh, the people's artist of Azerbaijan and his own painting style it is necessary to take into consideration both of artistic-esthetic and philosophical merits of his works and artistism that was demonstrated in each painting board by the great artist.